

III. DİSTANT FORMADA TEST VƏ ŞİFAHİ İMTAHANLARIN TƏŞKİLİ

3.1. İmtahanların təşkili üzrə normativlər

3.1.1. Distant imtahanlar virtual otaqlarda (studiyalarda) keçirilir. Adi qaydada hər bir studiyada eyni anda 10 tələbə imtahan verir. Mövcud studiyalardan səmərəli istifadənin təmini məqsədilə, istisna hallarda (məs. fənn üzrə qrupda tələbə sayı 33 nəfər olduqda) 1 studiyada 10 nəfərdən artıq tələbə imtahan verə bilər. Lakin, bütün hallarda 1 studiyada tələbə sayı 12 nəfərdən artıq ola bilməz.

3.1.2. Hər bir studiyada təşkil olunan imtahanda 1 proktor iştirak edir və prosesin idarə olunması proktorun və subadminin birgə fəaliyyəti ilə həyata keçirilir. Proktorların siyahısı hər bir fakültə dekanlığı tərəfindən müəyyən edilir və onların təlim ehtiyacları “İmtahan şöbəsi” tərəfindən qarşılır. UNEC üzrə proktorların və subadminlərin siyahısı TKQEM tərəfindən 31 May tarixinədək ümumiləşdirilərək rektora təsdiq üçün təqdim olunur.

3.1.3. Magistratura səviyyəsində şifahi imtahan sualların cavblandırılması üçün hər bir tələbəyə 20 dəqiqə vaxt verilir. Bu vaxt magistrant sualları cavblandıрмаğa başladığı andan hesablanır.

3.1.4. Şifahi imtahanlar fənn müəlliminin və 1 proktorun iştirakı ilə keçirilir. Obyektivliyin təmini məqsədilə UNEC ictimai nəzarət şurasının üzvlərinə, habelə ictimaiyyət nümayəndələrinə imtahan prosesini müşahidə etmək imkanı yaradılır.

3.1.5. Test imtahanları üzrə (dinləmədən təkrar imtahan və üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün imtahanlar daxil olmaqla) buraxılışların imtahanın keçirilməsinə ən gec 1 gün qalmışa qədər verilməsi fakültə dekanı, məktəb və mərkəz direktorları tərəfindən təmin olunur.

3.1.6. Bütün imtahanlarda (dinləmədən təkrar imtahan və üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün imtahanlar daxil olmaqla) tələbələrin virtual imtahan otaqlarında qruplaşdırılması və imtahanların proktorinqi fakültə dekanı, məktəb və mərkəz direktorları tərəfindən təmin olunur.

3.2. İmtahanlarda intizam qaydaları

3.2.1. Distant formada test və şifahi üsulla keçirilən imtahanlar zamanı tələbələrin davranışı “UNEC tələbələrin universitetdaxili intizam qaydaları”nın tələbələrinə əsaslanmaqla qiymətləndirilir və adekvat intizam tənbehi tədbirlərinin görülməsi ilə nəticələnir. Bununla yanaşı olaraq, distant imtahanların özünə məxsus cəhətləri ilə bağlı olaraq aşağıdakı əlavə intizam qaydaları müəyyən edilir:

3.2.2. Distant formada test və şifahi üsulla keçirilən imtahan prosesinin normal gedişi texniki-texnoloji baxımdan kompyuterin (notebookun), klavyaturanın, mausun, kameranın, mikrofonun işlək vəziyyəti, sürətli kəsintisiz internet və enerji təchizatı (UPS, batareya), habelə imtahan zamanı istifadə ediləcək kompyuterdə (notebooka) ZOOM və Google Chrome proqramlarının olmasının bilavasitə asılıdır. Qeyd olunan məqamlardan hər hansı birinin çatışmazlığı səbəbindən təhsilalanlar imtahanda normal iştirak edə bilmir və həmin tələbənin imtahan nəticəsi ümumiyyətlə imtahan başlaya bilmədikdə “Gəlmədi” statusu ilə sistemdə qeyd olunur. Bu hallar imtahan zamanı baş verdiyi halda, həmin onların nəticələri birmənalı olaraq ləğv edilir. Qeyd olunan səbəbdən akademik borcu yaranan təhsilalanların avqust-sentyabr aylarında təşkil ediləcək sessiyada iştirakı üçün 1 dəfə şərait yaradılır. Bu halda onların müraciəti və imtahanlar ümumi qaydada həyata keçirilir.

3.2.3. Tələbələr test üsulu ilə keçirilən imtahanlar başlamazdan 10-15 dəqiqə əvvəl onların şəxsi kabinetinə göndərilən link vasitəsilə imtahan studiyasına daxil olmalı, ekranda görünən xüsusi düymələrdən istifadə etməklə mikrofonu, kameranı işlək vəziyyətə gətirməli və kompyuterin ekranını paylaşmalıdır (İngiliscə “Share screen”, Rusca - “Демонстрация экрана” düymələrini sıxmaqla).

3.2.4. Proktor müraciət etdiyi zaman, hər bir tələbə öz biletini və ya vəsiqəsini kameraya yaxınlaşdırmaqla şəxsiyyətini təsdiq etdirməlidir. Bu zaman nəzarətçi tərəfindən uyğunsuzluq aşkar olunarsa, həmin tələbə imtahana buraxılmır.

3.2.5. Test üsulu ilə imtahan verən hər bir tələbə öz kompyuterində Google Chrome brauzerini açmaqla “examination.unec.edu.az” ünvanına daxil olmalı və Proktorun növbəti göstərişini gözləməlidir.

3.2.6. Tələbə kompyuter qarşısında elə oturmalıdır ki, onun imtahan zamanı etdiyi hərəkətlər tam aydın görünsün. Bununla bağlı ehtiyac yarandığı təqdirdə tələbə proktorun müvafiq təlimatına uyğun olaraq, kameranın istiqamətinin dəyişdirməklə normal görüntünü təmin etməlidir.

3.2.7. Ümumilikdə proktorun göstərişlərinə əməl etməyən tələbə intizam qaydalarını pozmuş hesab olunur. Bu kimi hallarda tələbə proktor tərəfindən imtahandan kənarlaşdırılır, müvafiq pozuntu halına dair elektron protokol tərtib olunur, ümumi qaydada təqdim edilir və tələbənin imtahan nəticəsi ləğv olunur. Bu tələbələrə avqust-sentyabr aylarında keçiriləcək sessiya zamanı həmin fənn(lər) üzrə imtahanda iştirak imkanı verilir.

3.2.8. Test və şifahi üsullarla keçirilən imtahanlarda proktorlar şəxsiyyətlərinin anonimliyi məqsədilə kamera görüntülərini bağlı vəziyyətdə saxlayır və tələbələrin imtahan zamanı davranışlarını mütəmadi izləyir. Şifahi imtahanlarda iştirak edən proktor sualların cavablandırılması ilə bağlı heç bir müdaxilə edə və müəllimin verdiyi qiyməti mübahisələndirə bilməz.

3.2.9. Proktor tərəfindən tələbələrə intizam pozuntusu halına cəhdlərlə bağlı (ekrandan kənara davamlı baxmaq, mikrofonu və ya video görüntünü bağlamaq, səs salmaq və s.) şifahi formada və ya Çat vasitəsilə fərdi xəbərdarlıq edilə bilər. Ümumilikdə aşağıdakı hallar tələbənin imtahan nəticəsinin ləğvinə əsas yaradır:

a) proktor tərəfindən 1 dəfə xəbərdarlıq edilmiş tələbə yenidən hər hansı formada pozuntu halına (mikrofonu və ya kamera görüntüsünü təkrarən bağlamaq, davamlı olaraq ekrandan kənara baxmaq, ekranın paylaşımını dayandırmaq, ekran görüntüsünü bilərəkdən böyütmək, ekran görüntüsünü "Pause" rejiminə keçirmək və s.) yenidən cəhd etdikdə;

b) proktor tərəfindən imtahan prosesində tələbənin imtahan verdiyi kompyuterin "İş masası"nda Google Chrome və "examination.unec.edu.az" ünvanlarından başqa hər hansı bir səhifənin açılması faktı aşkar olunduqda;

c) imtahanın gedişatı zamanı istənilən səbəbdən (elektrik təchizatı, internet şəbəkəsinin itməsi və s.) tələbə ilə görüntü və səs əlaqəsi 1 dəqiqədən çox müddətdə kəsildikdə.

3.2.10. İntizam pozuntusu halı aşkar olunduqda, proktor tərəfindən tələbəyə imtahan nəticəsinin ləğvi olunacağına dair dərhal məlumat verilir, elektron protokol tərtib edilir və tələbəyə virtual imtahan otağını tərk etməsi ilə bağlı müraciət olunur. Virtual imtahan otağını tərk etməkdən imtina edən tələbələr, proktor tərəfindən imtahan prosesinin pozulmamasının təmini məqsədilə uzaqlaşdırılır.

3.2.11. İntizam pozuntusuna yol vermiş tələbələrin imtahan nəticələri növbəti iş günü sistemdə ləğv edilir və tələbə haqqında intizam tənbeh tədbirləri görülməsi məsələsi fakültə intizam komissiyasında müzakirə olunaraq müvafiq qərar verilir.

3.2.12. İmtahan nəticəsi ləğv edilmiş tələbə növbəti gün yazılı formada müraciət etdiyi təqdirdə, ona İntizam pozuntusunun video görüntüsü təqdim olunur. Mübahisəli məqamlara bir qayda olaraq, aidiyyatı intizam komissiyalarında baxılır.

3.2.13. Elektron imtahan sistemində olan məlumatlar əsasında tələbələrin imtahan nəticələrinin təhlili zamanı şübhə yaradan hallar (məs. hesablama tələb edən test tapşırıqları üzrə qısa zaman ərzində yüksək nəticələr toplanması aşkar edildiyi, 10 dəqiqədən az müddətdə bütün sualları cavablandıraraq 50%-dən artıq suallara düzgün cavab verdikdə və s.) əsasında Rektorla razılaşdırmaqla tələbələr distant formada şifahi sorğu-suala cəlb edilə bilər. Bu məqsədlə Apelyasiya komissiyasının sədrinə təqdim edilən müvafiq hesabatlar əsasında, müvafiq fənn müəllimi, dekanlıq və İmtahan şöbəsinin əməkdaşlarından ibarət komissiya yaradılır. Komissiya tərəfindən tələbəyə yönləndirilən sualların və ya verilən tapşırıqların cavablandırmasının nəticəsində intizam pozuntusa halları (köməkçi vasitədən, xüsusi proqram təminatlarından istifadə və s.) açıq aşkar müəyyən edildikdə, tələbənin imtahan nəticəsi müvafiq prosedur qaydasında ləğv edilir. Bu tələbələrə avqust-sentyabr aylarında keçiriləcək sessiya zamanı həmin fənn(lər) üzrə imtahanda iştirak imkanı verilir.